

1. əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hesab olunur:
 - Şəxsi hesab
 - İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
 - İş vaxtından istifadənin uçotu tabeli
 - ✓ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
 - Hesablaşma-ödəniş cədvəli
2. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:
 - Kütləvi
 - Düzgün cavab yoxdur
 - Kütləvi və seriyalı
 - Fərdi
 - ✓ Seriyalı
3. İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:
 - Kütləvi və seriyalı
 - Düzgün cavab yoxdur
 - ✓ Kütləvi
 - Seriyalı
 - Fərdi
4. Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanması. Mühasibat yazılışını tərtib edin.
 - Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
 - ✓ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
 - Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
5. əmək haqqından gəlir vergisi tutulmuşdur Mühasibat yazılışını aparın.
 - Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
 - ✓ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
6. Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər işçinin əmək haqqından tutulmuşdur. Mühasibat yazılışını aparın.
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
 - ✓ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
 - Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
7. Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqı ödənilmişdir. mühasibat yazılışını aparın.
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - Dt 221 "Kassa", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - ✓ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
 - Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
8. Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühasibat yazılışını aparın.

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 223 “Bankdakı hesablaşma hesabi”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabi”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

9. İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanmışdır. Mühasibat yazılışını aparın.

- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- √ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

10. Müəssisədə işçilərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmışdır. Mühasibat yazılışını aparın.

- √ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

11. Müəssisədə inventarizasiya zamanı əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”

12. Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”

13. Müəssisədə əmək haqqından verilmiş borc məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

14. İşçiyə müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı paramterlərdən asılıdır:

- Həmkarlar təşkilatına üzvlükdən
- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Orta əmək haqqından
- İş stajından
- √ İş stajından və orta əmək haqqından

15. Müəssisədə inzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti bu hesabın debeti ilə müxabirələşir:

- 711 “Kommersiya xərcləri”

- 761 “Fövqəladə xərclər”
- 202 “İstehsalat ehtiyatları”
- 751 “Maliyyə xərcləri”
- √ 721 “İnzibati xərclər”

16. Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

17. Müəssisədə işçiyə verilmiş təhtəl hesab məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

18. Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. əməliyyata mühasibat yazılışı verin.

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- √ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

19. Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

20. İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- düzgün cavab yoxdur;
- D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”
- D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”
- D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- √ D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”

21. Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- √ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- istehsal xərclərinin bütün siyahısı;
- bütün cavablar düzdür;
- ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;

22. Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.

- şərti daimi və şərti dəyişən xərclərə;

- məhsuldar və qeyri məhsuldar xərclərə;
- bir elementli və kompleks xərclərə;
- daimi və kompleks xərclərə;
- ✓ daimi və dəyişən xərclərə;

23. Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- ✓ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;

24. Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- bütün cavablar düzdür.
- ✓ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ziyanın işçi tərəfindən ödənilməsi;
- yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;

25. Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- material xərcləri;
- əmək haqqı xərcləri;
- amortizasiya xərcləri;
- ümumtəsərrüfat (idarəetmə) xərcləri;
- ✓ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;

26. MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünür.

- ✓ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- bütün cavablar düzdür;
- müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;
- müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
- şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;

27. Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- kreditlər və borclar üzrə faiz xərcləri;
- maliyyə icarəsi üzrə faiz xərcləri;
- ✓ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə faiz xərcləri;

28. İstehsal xərclərinə aşağıdakılar daxildir.

- idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- bütün cavablar düzdür;
- müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
- ✓ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

29. Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- kommersiya xərcləri;
- √ satışın maya dəyərində daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
- ƏDV;
- satışın maya dəyərində daxil edilən xərclər;
- inzibati xərclər;

30. Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partaya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- √ 95 manat;
- 175 manat.
- 70 manat;
- 60 manat;
- 85 manat;

31. Dövrü metodun tətbiqi zamanı satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- √ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

32. Dövrü metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- √ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Bütün alınan malların maya dəyəri
- Alınmış malların bazar qiyməti
- Xalis alış;
- Satılmış malların maya dəyəri;

33. İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- Xammal;
- Xammal və anbarda olan material.
- Anbarda olan material;
- √ Hazır məhsul;
- Bitməmiş istehsal

34. Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)

- öhtəliklər tanındıqdan sonra;
- bütün cavablar düzdür;
- √ gəlirlər tanındıqdan sonra;
- mənfəət tanındıqdan sonra;
- aktivlər tanındıqdan sonra;

35. Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- √ D-t 201 “Xammal və materiallar”; K-t 611 “Dığər əməliyyat gəlirləri”;
- bütün cavablar düzdür;
- D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları”;
- D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;

36. Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- √ D-t 211 “Alıcılardan və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- bütün cavablar düzdür;
- D-t 211 “Alıcılardan və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;

- D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
- D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"

37. Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- 631 "Maliyyə gəlirləri";
- düzgün cavab yoxdur.
- √ 601 "Satış" (subhesab 601-1 "Malların satışı")
- 611 "Sair əməliyyat gəlirləri";
- 621 "Fəaliyyətin dayandırılmasından gəlirlər"

38. əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- düzgün cavab yoxdur;
- bütün cavablar düzdür;
- √ 601" Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
- 611 "Sair əməliyyat gəlirləri";
- 631 "Maliyyə gəlirləri";

39. 701 Satışın maya dəyəri hesabının debet dövriyyəsində əks etdirilir:

- kommersiya xərcləri;
- istehsal aktivlərinin amortizasiyası ;
- istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
- √ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;

40. Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- 611 "Sair əməliyyat gəlirləri";
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)";
- √ 601 "Satış";
- 631 "Maliyyə gəlirləri";
- 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənimməmiş zərəri)";

41. Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- √ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- Düzgün cavab yoxdur;
- D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərəri)";

42. Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərəri)";
- bütün cavablar düzdür;
- D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
- D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- √ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";

43. Sair əməliyyat gəlirlərinə aid deyil:

- Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
- √ Bütün cavablar düzdür;
- Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;

- İddia müddəti keçməmiş deponent borcları məbləğləri

44. Sair əməliyyat gəlirlərinə aiddir:

- √ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- düzgün cavab yoxdur;
- əməliyyat icarəsi üzrə gəlir;
- proqram təminatının satışından əldə olunan gəlir;
- reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;

45. Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- √ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
- bütün cavablar düzdür;
- hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
- törəmə şirkətdən olan gəlir;
- geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;

46. Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
- düzgün cavab yoxdur
- pul vəsaitləri, əmlak məbləğində;
- √ pul vəsaitləri, əmlak, debitor borcları
- pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;

47. Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
- sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- √ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;

48. Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- görülmüş işlər haqqında hesabatda;
- √ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- avans şəklində daxil olan pul vəsaitləri;
- hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;

49. Gəlir – bu deməkdir:

- şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
- √ bütün cavablar düzdür;
- şirkət tərəfindən edilən istənilən ticarət və topdansatış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
- səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;

50. Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- √ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
- heç bir cavab düz deyil;
- bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
- əməliyyatın tam yekunlaşdıqdan sonra;
- müqavilənin bağlanma anında;

- 51.** Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?
- mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;
 - ✓ bütün cavablar düzdür;
 - sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
 - gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
 - müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
- 52.** Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?
- Avans hesabatı
 - ✓ Kassa mədaxil orderi
 - Qəbul aktı
 - Mədaxil qaiməsi
 - Düzgün cavab yoxdur
- 53.** Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?
- Avans hesabatı
 - Məxaric qaiməsi
 - Düzgün cavab yoxdur
 - ✓ Kassa məxaric orderi
 - Kassa mədaxil orderi
- 54.** Satılmış məhsula, iş, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?
- ✓ Dt 221 “Kassa”, Kt 601 “Satış”
 - Düzgün cavab yoxdur
 - Dt 221 “Kassa”, Kt 661 “Sair əməliyyat gəlirləri”
 - Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
 - Dt 221 “Kassa”, Kt 204 “Hazır məhsul”
- 55.** İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Düzgün cavab yoxdur
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 56.** Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:
- Dt 504 “Qısamüddətli borclar”, Kt 223 “Bank hesablaşma hesabları”
 - ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
 - Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 512 “Qısamüddətli zəmanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- 57.** İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:
- Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - Bütün cavablar düzdür
 - Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- 58.** Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Düzgün cavab yoxdur
- Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- √ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”

59. Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- √ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
- Yalnız hesablaşma hesabında pul olduğu zaman
- Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- Bank overdraftının şərtlərinə əsasən
- Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq

60. Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- İnkasso üzrə
- Ödəniş tələbnaməsi ilə
- √ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- Çeklər
- Veksellər

61. İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzdür.
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 221 “Kassa”
- √ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”

62. Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- √ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 221 “Kassa”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 221 “Kassa”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları”

63. Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Düzgün cavab yoxdur
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
- Dt 537 “Faizlər üzrə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”

64. Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- Təhtəlhəsab şəxslərin avans hesabatı
- Kassa mədaxil orderi
- Kassa məxaric orderi
- Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə
- √ Kassa mədaxil və məxaric orderləri

65. Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

- Dəftərxana ləvazimatlarının alınmasına
- Təsərrüfat avadanlığının alınmasına
- Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara

- ✓ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
- Kommunal xərclərin ödənilməsinə

66. Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

- 10 manat məbləğində limit müəyyən olunur
- Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur
- Limit tətbiq etməmək ixtiyarı var
- ✓ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
- Düzgün cavab yoxdur

67. Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

- Hesab açılmış hər bank ilə ayrılıqda
- Düzgün cavab yoxdur
- Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
- Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
- ✓ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən

68. Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

- ✓ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

69. Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

- ✓ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- Düzgün cavab yoxdur.

70. Ümitsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Düzgün cavab yoxdur.
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ✓ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

71. Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"
- ✓ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 601 "Satış"

72. Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ✓ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- Bütün cavablar düzdür

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

73. Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- √ Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

74. əvvəl ümitsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:

- Düzgün cavab yoxdur
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 221 “Kassa”, Kt 222 “Yolda olan pul köçürmələri”
- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

75. Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”
- √ Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 601 “Satış”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 601 “Satış”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

76. Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

- 611 “Sair əməliyyat gəlirləri”
- Bütün cavablar düzdür
- √ 801 “Ümumi mənfəət (zərər)”
- 601 “Satış”
- 631 “Maliyyə gəlirləri”

77. əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

- Əməliyyat icarəsi
- Məhsul (iş, xidmət) satışı
- Mal satışı
- Royalti
- √ Bütün cavablar düzdür

78. İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Dt 601 “Satış”, Kt 701 “Satışın maya dəyəri”
- √ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Düzgün cavab yoxdur
- Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

79. Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 202 “İstehsal ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- √ Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 201 “Material ehtiyatları”

80. İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditör borcu silinmişdir:

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- √ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

81. Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 201 “Material ehtiyatları”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- √ Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 207 “Digər ehtiyatlar”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 201 “Material ehtiyatları”, Kt 202 “İstehsal ehtiyatları”

82. Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 204 “Hazır məhsul”, Kt 202 “İstehsal ehtiyatları”
- Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- √ Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 204 “Hazır məhsul”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 204 “Hazır məhsul”, Kt 342 “Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər”

83. Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 205 “Mallar”, Kt 601 “Satış” (601-1 “Malların satışı” subhesabı)
- Dt 205 “Mallar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- √ Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

84. Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 435 “Digər uzunmüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- √ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Dt 431 “Malsatan və podratçıların uzunmüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

85. Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 435 “Digər uzunmüddətli kreditör borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Bütün cavablar düzdür
- √ Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

86. Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Bütün cavablar düzdür
- Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri”
- Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

87. Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:

- Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- Bütün cavablar düzdür
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

88. Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Düzgün cavab yoxdur.
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”

89. Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi əks etdirilib:

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”

90. Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?

- Düzgün cavab yoxdur
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- ✓ Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”

91. Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- Bütün cavablar düzdür
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”

92. Müəssisədə ixrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur. Bu əməliyyata düzgün mühasibat yazılışı verin:

- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Bütün cavablar düzdür
- ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”

93. Müəssisə tərəfindən valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ✓ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- Maliyyə hesabatının hazırlanması tarixinə

94. Müəssisənin xarici təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı verin:

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

95. Müəssisədə hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir. Bu əməliyyatı hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Düzgün cavab yoxdur
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- ✓ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”

96. Müəssisə tərəfindən xarici valyutanın alınması mühasibat uçotu hesablarında aşağıdakı mühasibat yazılışı ilə əks etdirilib:

- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 221 “Kassa”
- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ✓ Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)

97. Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

- Düzgün cavab yoxdur
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

98. Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”

99. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir:

- Düzgün cavab yoxdur.
- ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

100. Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesabladığıda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

- √ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

101. Müəssisənin əmlakına vergi hesabladığıda aşağıdakı mühasibat uçotu yazılışı verilir?

- √ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

102. Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- √ Ödəmə tapşırığı ilə
- Çek və akkreditivlərlə
- Hesab-faktura
- Çeklərlə
- Akkreditivlərlə

103. Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- Qarışıq xarakterli
- Bütün cavablar düzdür
- Əmtəə xarakterli
- √ Qeyri-əmtəə xarakterli
- Maliyyə xarakterli

104. D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

- √ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ƏDV-nin büdcəyə ödənilməsini

105. Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- √ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

106. İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- Əlavə dəyər vergisi
- Aksizlər
- √ Yol vergisi
- Əmlak vergisi
- Fiziki şəxslərdən gəlir vergisi

107. Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- √ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- Bütün cavablar düzdür

- Düzgün cavab yoxdur
- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

108. Mühasibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyyətini açıqlayın

- Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Bütün cavablar düzdür
- Düzgün cavab yoxdur
- Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- ✓ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir

109. Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

- Düzgün cavab yoxdur
- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- ✓ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;

110. Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

- Düzgün cavab yoxdur
- ✓ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- Bölüşdürüldükdən sonra cari xalis mənfəət

111. Mühasibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühasibat yazılışı nəyi əks etdirir?

- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ƏDV-nin büdcəyə ödənilməsini
- ✓ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- material qymətliyələrinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni

112. Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

- 601 «Satış»
- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ✓ 202 «İstehsalat xərcləri»
- 801 «Ümumi mənfəət»

113. Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

- ✓ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

114. Müəssisənin əmlakına vergi hesabladıqda hansı mühasibat uçotu yazılışı verilir?

- ✓ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

- D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

115. Müəssisənin əDV üzrə büdcəyə olan borcu aşağıdakı hesabın kreditində əks etdirilir:

- 241 «Əvəzləşdirilən ƏDV»
- ✓ 521 «Vergi öhdəlikləri»
- 601 «Satış»
- 611 «Sair əməliyyat gəlirləri»
- 631 «Maliyyə gəlirləri»

116. Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti
- Bütün cavablar düzdür
- Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- ✓ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
- Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər

117. əDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir:

- Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
- Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
- Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
- ✓ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.
- Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər

118. 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?

- Bütün cavablar düzdür
- Məhdud məsuliyyətli cəmiyyətlərdə
- ✓ Səhmdar cəmiyyətlərdə
- Kooperativ müəssisələrdə
- Dostluq cəmiyyətlərində

119. MHBS tərəfindən kommərşiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- Büdcə təşkilatlarına
- İctimai əhəmiyyətli qurumlara
- İctimai fondlara
- ✓ Kommərşiya müəssisə və təşkilatlarına
- Kommərşiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara

120. Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- Zərərlərin ödənilməsi
- Müflislik faktının təsdiq edilməsi
- ✓ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
- Düzgün cavab yoxdur

121. Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ✓ Bütün cavablar düzdür
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”

122. Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- Qeyri-maddi aktivlərin dəyərinin artırılması
- Əsas vəsaitlərin dəyərinin artırılması
- Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- Əvəzsiz alınan dəyərlilər
- ✓ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması

123. Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- Qanunvericiliklə
- Nizamnamə ilə
- Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
- ✓ Nizamnamə ilə, qanunvericiliklə
- AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən

124. Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
- Səhmdar cəmiyyətin nizamnaməsində göstərsin
- Bütün cavablar düzdür
- ✓ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
- Səhmdarların yığınağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin

125. Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- ✓ Bütün cavablar düzdür
- Əsas vəsaitlərin
- Qeyri-maddi aktivlərin
- Pul vəsaitlərinin
- Pul vəsaitlərinin ekvivalentlərinin

126. Kapitalın tərkibinə daxildir:

- Təsisçilərdən alınan uzunmüddətli borclar
- Bölüşdürülməmiş mənfəət
- ✓ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
- Gözlənilən ödəmələr üçün ehtiyatlar
- Nizamnamə kapitalı

127. Kapital nədir?

- İstehsal potensialının müəyyən səviyyəsidir
- ✓ Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- Mühasibat balansının passivinin məbləğidir
- Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
- Düzgün cavab yoxdur

128. Bölüşdürülməmiş mənfəət nədir?

- Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- Bütün cavablar düzdür
- Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- Kredior borcları çıxdıqdan sonra müəssisənin aktivlərinin qalığı
- ✓ Müəssisənin dövrüyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər

129. Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”

- √ Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”

130. Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- √ Hesabat dövrünün zərərlərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- Hesabat dövrünün zərərlərini örtmək üçün
- Nizamnamə kapitalının artırılması üçün

131. Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- √ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

132. Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Düzgün cavab yoxdur
- √ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”

133. Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- √ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Düzgün cavab yoxdur
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”

134. Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- √ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

135. Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- √ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- Bütün cavablar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- 136.** Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Düzgün cavab yoxdur
 - ✓ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- 137.** Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
 - ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
 - Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- 138.** Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
 - ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
 - Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- 139.** müəssisənin qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib. əməliyyatın mühasibat yazılışını verin.
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
 - ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- 140.** Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
 - Düzgün cavab yoxdur
 - Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
 - ✓ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
 - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- 141.** Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
 - ✓ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
 - Bütün cavablar düzdür
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

142. Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
 - √ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
143. Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - √ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
144. 751 Maliyyə xərcləri , K-t 401 Uzunmüddətli bank kreditləri nəyi əks etdirir:
- İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
 - Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
 - Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
 - √ Bütün cavablar düzdür
 - İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
145. Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?
- Jurnal-order № 5
 - Düzgün cavab yoxdur
 - √ Jurnal-order № 4
 - Jurnal-order № 1
 - Jurnal-order № 10
146. D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:
- √ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
 - Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
 - Bütün cavablar düzdür
 - Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
 - Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri
147. Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - Bütün cavablar düzdür
 - D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - √ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
 - D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
148. Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?
- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - Düzgün cavab yoxdur.
 - D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
 - D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»
 - √ D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
149. Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- Bütün cavablar düzdür
- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

150. Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
- Düzgün cavab yoxdur
- Cari öhdəliklərə
- ✓ Uzunmüddətli öhdəliklərə
- Həm cari, həm də uzunmüddətli öhdəliklərə

151. Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- Düzgün cavab yoxdur
- ✓ Maliyyə hesabatının qeydlərində
- Balansda ehtiyatlar kimi
- Mənfəət və zərərlər haqqında hesabatda

152. Öhdəliklər aşağıdakılardır:

- Keçmiş hadisələrdən irəli gələn borc
- ✓ Bütün cavablar düzdür
- Etibarlı müəyyənləşən borcun həcmi
- Səmərənin itirilməsi ilə nəticələnə biləcək borc
- Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc

153. Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- Bütün cavablar düzdür
- ✓ Balansın
- Mənfəət və zərərlər haqqında hesabatın
- Kapitalda dəyişikliklər haqqında hesabatın

154. Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
- ✓ Bütün cavablar düzdür
- Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
- Büdcəyə ödənişlər üzrə öhdəliklər
- Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər

155. Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- Dividendlərin ödənilməsi üzrə öhdəliklər
- ✓ Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- Kreditlər üzrə öhdəliklər
- İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər

156. Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- Akkreditiv vasitəsi ilə hesablaşmalar
- ✓ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.

- Ödəniş tapşırığı
- İnkasso ilə hesablaşmalar
- Çek vasitəsi ilə hesablaşmalar

157. Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- Verilmiş veksellərə görə olan borclar üzrə
- ✓ Bütün cavablar düzdür.
- Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə

158. Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- Plan üzrə
- Normativ
- İlkin
- ✓ Balans
- Faktiki

159. Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- Düzgün cavab yoxdur.
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ✓ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

160. əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»

161. Bədə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- Bütün cavablar düzdür
- D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»

162. Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

- D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
- ✓ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»

163. D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

- ✓ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
- Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini
- Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini

- 164.** əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanmışdır. əməliyyat üçün müvafiq mühasibat yazılışı aparın.
- √ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 165.** Qeyri-maddi aktivlər satılarkən onların toplanmış amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?
- √ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- 166.** Qeyri-maddi aktivlərin satılarkən onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə uçota alınır?
- Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
 - Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
 - √ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
 - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- 167.** əsas fəaliyyət istiqaməti üzrə müəssisədə istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - √ Dt 202 “Əsas fəaliyyət məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- 168.** Qeyri-maddi aktivlər təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təqdim olunan zaman hansı mühasibat yazılışı ilə uçota alınır?
- √ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- 169.** Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
- 170.** Öhdəlik maliyyə hesabının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?
- şirkət tərəfindən nəzarət edilir
 - √ Qeyd olunan bütün şərtləri ödəməlidir
 - ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
 - dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
 - kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- 171.** Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- onun tanınmasından sonrakı 12 ay
- düzgün cavab yoxdur
- bir il
- cari hesabat ilində
- ✓ hesabat tarixindən sonrakı 12 ay

172. Aşağıdakılardan biri müəssisənin öhdəliyi kimi təsnifləşdirilə bilməz

- ✓ pul vəsaitlərinin ekvivalentləri
- büdcə və vergi orqanları qarşısında olan borclar
- ödəniş üçün olan veksellər
- kreditor borcları
- əməyin ödənişi üzrə borclar

173. D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

- Kreditə alınmış malların ödənilməsini
- Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri
- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ✓ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini

174. Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ✓ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
- Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını

175. Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

- Balansda
- Mənfəət və zərərlər haqqında hesabatda
- Bütün cavablar düzdür
- ✓ Analitik uçot registrlərində
- Sintetik uçot registrlərində

176. Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:

- Maliyyə hesabatına qeydlərdə
- Düzgün cavab yoxdur.
- Mənfəət və zərərlər haqqında hesabatda
- ✓ Balansda ehtiyatlar kimi
- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində

177. Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
- ✓ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
- Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
- Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər

178. Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”
- √ Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”
- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”
- Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”

179. Pul sənədləri 221 Kassa hesabında hansı dəyərlə uçota alınır?

- Nomunal dəyərlə
- √ Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
- Düzgün cavab yoxdur
- Mümkün satış qiymətilə
- Uçot qiymətilə

180. Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?

- Bankın çıxarışı
- √ Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
- Ödəniş tələbnaməsi
- Akkreditiv
- Nağd ödəniş üçün elan

181. Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- √ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Bütün cavablar düzdür
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”

182. Xərclər hansı hesabatın tərkibində tanınır?

- balansda;
- heç bir cavab düz deyil
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- √ mənfəət və zərər haqqında hesabatda;
- kapitalda dəyişikliklər haqqında hesabatda;

183. Xərclər MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir.

- funksiyalar üzrə;
- bütün cavablar düzdür;
- √ funksiyaları və mahiyyəti üzrə;
- tanınma kriteriyası üzrə;
- mahiyyəti üzrə

184. Mühasibat uçotunda D-t 202 istehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:

- bütün cavablar düzdür;
- √ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

185. Mühasibat uçotunda D-t 202 istehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.

- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini

- √ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;
- büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini
- bütün cavablar düzdür;

186. Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsinə əks etdirir

- D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”
- düzgün cavab yoxdur;
- √ D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
- D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”

187. Aşağıdakı mühasibat yazılışlarından biri hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsinə əks etdirir:

- D-t 801 “Ümumi mənfəət”, K-t 701 “Satışın maya dəyəri”
- √ D-t 801 “Ümumi mənfəət”, K-t 711 “Kommersiya xərcləri”
- D-t 202 “İctehsalat xərcləri”, K-t 711 “Kommersiya xərclər”
- D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”
- D-t 601 “Satış”, K-t 711 “Kommersiya xərcləri”

188. Müəssisənin başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirləri hesablanmışdır. Bu əməliyyat mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- bütün cavablar düzdür;
- √ D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;

189. Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışla əks etdirilir.

- √ D-t 201 “Xammal və materiallar”; K-t 611 “Digər əməliyyat gəlirləri”;
- D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları”;
- D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;
- bütün cavablar düzdür

190. Müəssisə tərəfindən əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- √ D-t 214 “İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- düzgün cavab yoxdur;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 216 “Faizlər üzrə dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;

191. D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri mühasibat yazılışının mahiyyətini açıqlayın.

- Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- Düzgün cavab yoxdur;
- Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- √ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;
- Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini

192. Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir

- Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
- Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- √ Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir

193. Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- Ayrı-ayrı nazirlik, komitə və şirkətlərin hazırladığı təlimatla
- √ “Mühasibat uçotu haqqında” qanunla
- Mühasibat uçotu haqda əsasnamə ilə
- Mühasibat uçotunun hesablar planı ilə
- Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla

194. Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- √ Maliyyə Nazirliyi
- Mərkəzi bank
- Respublika prezidentinin işlər idarəsi
- Sosial Müdafiə Fondu
- Vergilər Nazirliyi

195. Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- Yuxarı təşkilat
- Menecer
- √ Təşkilatın rəhbəri
- Təşkilatın mülkiyyətçisi
- Baş mühasib

196. İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- plan və normativ;
- √ qeyd edilənlərin hamısı
- uçot və analitik;
- texnoloji və uçot;
- plan və uçot;

197. İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- a və b cavabları doğrudur.
- ictimaiyyətə
- √ daxili istifadəçilərə;
- xarici istifadəçilərə;
- icra hakimiyyəti orqanlarına

198. Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- operativ və budcə
- idarəetmə və budcə uçotu
- maliyyə və statistika uçotu
- operativ və statistik uçot
- √ maliyyə və idarəetmə

199. Təşkilatın dövrüyyə aktivlərinin tərkibini açıqla:

- Əsas vəsaitlər, debitor borcları
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- √ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- Əmtəə-material ehtiyatları, kapital qoyuluşu

200. Təşkilatın əmlakları hansı mənbəələr hesabına formalaşır?

- Bank kreditləri almaqla
- Pul vəsaitini cəlb etməklə
- Kapital cəlb etməklə
- √ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- Nizamnamə kapitalı – formalaşdırmaqla

201. Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- Əmtəə və materiallar
- Əsas və dövrüyyə vəsaitləri
- Dövrüyyə vəsaitləri
- İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- √ Dövrüyyədən kənar və dövrüyyə aktivləri

202. Dövrüyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- Debitor borcları və pul vəsaitləri
- Bir ildən çox xidmət edən əşyalar
- Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- √ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövrüyyə aktivləri

203. Mühasibat uçotunun predmetinə nələr daxildir:

- Təsərrüfat əməliyyatları
- Təşkilatın təsərrüfat fəaliyyəti
- √ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- Təşkilatın əmlakı və onların yaranma mənbələri
- Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər

204. Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?

- Müəssisən əmlakının ümumiləşdirilməsi metodu;
- Mühasibat uçotunun predmetinin tərkib hissəsi;
- √ Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
- Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.

205. Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Xüsusi kapital və sair passivlər
- Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- Kapital və ehtiyatlar, bərc öhdəlikləri;
- √ Xüsusi və cəlb edilmiş kapital
- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

206. Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- √ Xüsusi və cəlb edilmiş ;
- Kapital və ehtiyatlar, bərc öhdəlikləri;
- Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- Xüsusi kapital və sair passivlər.

207. Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- √ Dövriyyə aktivlərinə;
- Qeyri-maddi aktivlərə;
- Əsas vəsaitlərə;
- Hesablaşmada olan vəsaitlərə;
- Əsas və dövriyyə aktivlərinə.

208. Aşağıdakı fikrilərdən hansı yanlıştır?

- Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir
- Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir
- Doğru cavab yoxdur
- √ Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

209. 13.07.2014 2100 ədəd x 4.40 azn
18.07.2014. 3150 ədəd x 4.70 azn
26.07.2014 5200 ədəd x 5 azn.
28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- √ 29698
- 26998
- 28969
- 28699
- 26899

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

210. 13.07.2014 1200 ədəd x 8.20 azn
18.07.2014. 1500 ədəd x 8.70 azn
26.07.2014 2200 ədəd x 9 azn.
28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- √ 27872
- 22287
- 28722
- 28227
- 22782

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

211. 13.07.2014 800 ədəd x 2 azn
18.07.2014. 950 ədəd x 2.40 azn
26.07.2014 1000 ədəd x 2.60 azn.
28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın

- √ 4720
- 4207
- 4072
- 4027
- 4270

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

212. 13.07.2014 700 ədəd x 3 azn
18.07.2014. 850 ədəd x 3.60 azn
26.07.2014 900 ədəd x 4.10 azn.
28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- √ 4260
- 4440
- 4620
- 4120
- 4140

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

13.07.2014 300 ədəd x 7 azn

18.07.2014. 450 ədəd x 7.60 azn

26.07.2014 500 ədəd x 8.20 azn.

28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ✓ 5140
- 4900
- 5460
- 5220
- 4460

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

13.07.2014 100 ədəd x 5 azn

18.07.2014. 150 ədəd x 5.60 azn

26.07.2014 200 ədəd x 6 azn.

28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ✓ 1060
- 1160
- 1260
- 1140
- 960

215. Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövrüyyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövrüyyə nə qədərdir?

- ✓ 40000
- 80000
- 50000
- 60000
- 70000

216. İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, kredit dövrüyyə 13000 manatdırsa debet dövrüyyə nə qədərdir?

- ✓ 8000
- 7000
- 10000
- 6000
- 5000

217. Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövrüyyə 70000 manat kredit dövrüyyə 80000 manatdırsa, ilkin qalıq nə qədərdir?

- ✓ 40000
- 30000
- 60000
- 70000
- 50000

218. İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, debet dövrüyyə 3000 manatdırsa kredit dövrüyyə nə qədərdir?

- ✓ 8000
- 3000
- 6000
- 10000
- 5000

219. Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırsa Aktivləri nə qədərdir?

- ✓ 1400000

- 1600000
- 1200000
- 2000000
- 1800000

220. Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?

- ✓ 500000
- 300000
- 600000
- 200000
- 400000

221. 01 aprel 2010-cu ildə müəssisə 60000 manat məbləğində avtomobil əldə edir. Avtomobilin gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 10000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ✓ 3750
- 4000
- 4500
- 5000
- 3500

222. Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 12,5 %
- ✓ 10%
- 17,5%
- 20 %
- 15%

223. Overdraft nədir?

- Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır
- Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır
- ✓ Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.
- Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.
- Müəssisənin banka borc verməsi əməliyyatıdır.

224. Mövcud qanunvericiliyə uyğun olaraq aylıq əmək haqqısı 180 azn olan işçidən (qanunla müəyyən olunmuş heç bir əlavə güzəşt yoxdur – qaçqın və ya köçkün, müharibə veteranı, əlil deyil) gəlir vergisi hansı qayda ilə tutulmalıdır?

- İşçidən gəlir vergisi tutulmamalıdır
- İşçidən əmək haqqının 30 %-i həcmində vergi tutulmalıdır.
- İşçidən əmək haqqı ilə minimum əmək haqqı (105 azn) arasındakı fərqin 14 %-i tutulmalıdır
- ✓ İşçidən əmək haqqı ilə yaşayış minimumu (136 azn) arasındakı fərqin 14%-i tutulmalıdır.
- İşçidən əmək haqqının 14%-i məbləğində vergi tutulmalıdır.

225. Dt Uzunmüddətli maliyyə qoyuluşları
Kt Hesablaşma hesabı
muhasibat yazılışı ilə uçota alınan əməliyyatın məzmununu açıqlayın:

- Malsatanlardan alınmış səhmlər geri qaytarılmışdır
- Kommersiya krediti ilə başqa firmanın səhmləri alınmışdır
- Qısamüddətdə satılmaq məqsədilə dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır.
- Qısamüddətdə satılmaq məqsədilə səhm alınmışdır
- ✓ Dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır

226. Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:

- Patent
- Qudvil
- Proqram təminatı
- ✓ Səhm
- Lisenziya

227. Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar
- xüsusi kapital və sair passivlər
- ✓ xüsusi və cəlb edilmiş
- kapital və ehtiyatlar, borc öhdəlikləri
- hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri

228. Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ✓ ehtiyatlara
- əsas və dövrüyyə aktivlərinə
- hesablaşmada olan vəsaitlərə
- əsas vəsaitlərə
- qeyri-maddi aktivlərə

229. Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ✓ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- Düzgün cavab yoxdur

230. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya bilər:

- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- ✓ Müəssisənin ləğv olunması gözləniləndə;
- Düzgün cavab yoxdur.
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- Ədalətli dəyər maye dəyərini üztələyəndə;

231. Müəssisə 300 min manata ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- 300 min manat məbləğində gəlir əldə olunandan sonra;
- Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- Məhz 300 min manat xərclənən zaman
- Binaanın istifadə olunmasının ilk ilində;
- ✓ Binaanın faydalı istifadə müddətində

232. maliyyə bərabərliyinin düsturu aşağıdakılardan hansıdır?

- ✓ $Aktivlər + Xərclər = Öhdəliklər + Xüsusi kapital + Gəlirlər$;
- $Aktivlər = Gəlirlər + Xərclər - Öhdəliklər$;
- $Aktivlər + Gəlirlər = Öhdəliklər + Xüsusi kapital - Xərclər$.
- $Aktivlər - Öhdəliklər = Xüsusi kapital - Gəlirlər - Xərclər$;
- $Aktivlər = Öhdəliklər + Xüsusi kapital - Gəlirlər - Xərclər$;

233. Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

- Ödəniş üçün olan veksellər;

- √ Pul vəsaitlərinin ekvivalentləri;
- Əməyin ödənişi üzrə borclar;
- Kreditor borcları;
- Bütəcə və vergi orqanları qarşısında olan borclar;

234. Mühasibat balansında hansı elementlər barədə məlumat əks olunur?

- Gəlirlər, öhdəliklər və xüsusi kapital
- Xərclər, dividendlər və xüsusi kapital
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- √ Aktivlər, öhdəliklər və xüsusi kapital
- Gəlirlər, xərclər və dividendlər

235. Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- √ Gələcək iqtisadi fayda;
- Yüksək likvidlik
- Yüksək dəyəri;
- Uzun xidmət müddəti;
- Maddi-əşya forması;

236. İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılmamalıdır:

- Konservativlik.
- √ Etibarlıq;
- Müqayisəlilik;
- Ardıcılıq;
- Proqnoz verə bilmək;

237. Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- Düzgün cavab yoxdur.
- Münasiblik;
- Müqayisəlilik;
- √ Konservativlik;
- Etibarlılıq;

238. Mühasibat balansında nə əks olunur?

- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- Xərclər, dividendlər və xüsusi kapital;
- √ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- Gəlirlər, xərclər və dividendlər;
- Gəlirlər, öhdəliklər və xüsusi kapital;

239. Müəssisənin öhdəlikləri kim qarşısında olan borcudur?

- Debitorlar;
- Anderrayterlər;
- Alıcılar;
- √ Kreditorlar;
- Xeyriyyə müəssisələri;

240. Müəssisənin öhdəliklərinə nə aid deyil?

- √ Pul vəsaitlərinin ekvivalentləri;
- Bütəcə və vergi orqanları qarşısında olan borclar;
- Ödəniş üçün olan veksellər;
- Kreditor borcları;
- Əməyin ödənişi üzrə borclar;

241. Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- Öhdəliklər + Aktivlər
- Aktivlər=Kapital
- Xüsusi kapital+Aktivlər
- ✓ Aktivlər-Öhdəliklər
- Gəlirlər-Xərcər

242. Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- Yüksək dəyəri;
- ✓ Gələcək iqtisadi fayda;
- Maddi-əşya forması;
- Uzun xidmət müddəti;
- Yüksək likvidlik

243. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- Ədalətli dəyər maya dəyərini üztələyəndə;
- Düzgün cavab yoxdur.
- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- ✓ Müəssisənin ləğv olunması gözləniləndə;
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;

244. İnformasiya o zaman münasib hesab olunur ki o:

- Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- ✓ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.
- Obyektiv xarakter daşsın;
- Auditor yoxlamasından keçmiş olsun;

245. əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- Neytraldır;
- Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- Bir il üçün hazırlanıb;
- Xarici auditor tərəfindən təsdiq olunub;
- ✓ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;

246. İnformasiya nə zaman münasib hesab olunur?

- Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- Aşağı qiymətə əldə olunan zaman;
- ✓ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- Xarici istifadəçilərə təqdim olunmadıqda;
- Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.

247. Gəlir nə deməkdir?

- Cari və ya gözlənilən pul ödəmələri;
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- ✓ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;

248. əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;

- Aktivlər 6000 manat azalıb;
- Xüsusi kapital 6000 manat məbləğində artıb;
- ✓ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;
- Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;

249. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- Düzgün cavab yoxdur.
- Yaxın gələcəkdə ləğv olunacaq;
- Başqa müəssisə tərəfindən satın alınacaq;
- Dinamik inkişaf edən müəssisədir;
- ✓ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;

250. Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- Bütün yuxarıda qeyd olunanlar.
- ✓ Müəssisənin cari öhdəlikləri;
- Gələcək iqtisadi fayda;
- Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;

251. Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

- Bütün yuxarıda qeyd olunan bərabərliklər.
- Aktivlər=Kapital
- Aktivlər-Öhdəliklər=Xüsusi kapital
- ✓ Aktivlər=Öhdəliklər+Xüsusi kapital
- Aktivlər=Gəlirlər-Xərcər

252. Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (əlavə1) (Sürət 29.04.2014 10:27:33)

- ✓ 71.500
- 61.500
- 81.500
- 66.500
- 76.500

253. Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)

- müəssisə kreditlə mal almışdır
- ✓ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
- banka olan kredit öhdəliyi geri qaytarılmışdır
- hesablanmış əmək haqqı ödənilmişdir
- işçilərə əmək haqqı hesablanmışdır

254. Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?

- ✓ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- düzgün cavab yoxdur
- uçot və hesabatın elementləri aşkarlandıqda
- elementlərin tanınma meyarlarına uyğunluğu
- elementlərin maliyyə uçotunda və hesabatda tanınması

255. Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?

- kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
- ✓ bütün cavablar düzgündür

- maliyyə uçotu və hesabatın məqsədini
- maliyyə uçotu və hesabatın elementlərini
- maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını

256. MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- cari hesabat ilində
- bir il
- düzgün cavab yoxdur
- İonun tanınmasından sonrakı 12 ay
- ✓ hesab tarixindən sonrakı 12 ay

257. Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?

- gəlirlər, xərclər və kapital
- aktivlər, öhdəliklər və gəlirlər
- aktivlər, kapital və gəlirlər
- ✓ aktivlər, öhdəliklər və kapital
- gəlirlər, öhdəliklər və kapital

258. Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?

- $A=K+Ö+G$
- $O=A-K+G-R$
- ✓ $A=K+Ö$
- $A=K+Ö+G-R$
- $K=A+Ö-R$

259. Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

- Məcmu aktivlər;
- ✓ İşçilərin ümumi sayı;
- Xalis mənfəət;
- Debitor borcu.
- Məcmu öhdəliklər;

260. Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışdır?

- $Aktivlər = Öhdəliklər + Xüsusi kapital - Gəlirlər - Xərclər$;
- $Aktivlər - Öhdəliklər = Xüsusi kapital - Gəlirlər - Xərclər$;
- $Aktivlər = Gəlirlər + Xərclər - Öhdəliklər$;
- $Aktivlər + Gəlirlər = Öhdəliklər + Xüsusi kapital - Xərclər$.
- ✓ $Aktivlər + Xərclər = Öhdəliklər + Xüsusi kapital + Gəlirlər$;

261. Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

- Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
- ✓ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
- Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
- Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;

262. Təmiz gəlir nə vaxt yaranır?

- $Aktivlər > Öhdəliklər$
- ✓ $Gəlirlər > Xərclər$;
- $Gəlirlər < Xərclər$;
- $Aktivlər = Öhdəliklər$
- $Gəlirlər = Xərclər$;

263. Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

- ✓ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;
- Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
- Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;

264. Xüsusi kapital nəyi əks etdirir?

- Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
- Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
- Debitorların iddia etdiyi aktivlərdə olan payı;
- İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- ✓ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;

265. Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08)

- Debitor borcları
- ✓ Pensiya fonduna ayırmalar üzrə borclar
- Bitməmiş istehsal
- Alınmış veksellər üzrə hesablaşmalar.
- Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar

266. Əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- Giriş balansı;
- Nəticə balansı;
- ✓ Netto-balans;
- Likvid balansı.
- Brutto-balans;

267. Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)

- ✓ 5.500
- 7.500
- düzgün cavab yoxdur
- 7.700
- 5.000

268. Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (əlavə 1) (Sürət 29.04.2014 10:27:39)

- ✓ 63.000
- 58.000
- 78.000
- 53.000
- 73.000

269. Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:36)

- ✓ 82.000
- 122.000
- 127.000
- 117.000
- 87.000

270. Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

- Mühasibat uçotunun hesabları
- Balansın valyutası
- Balansın bərabərliyi
- Balansın aktiv və passivinin eyniliyi
- ✓ Balansın maddələri

271. Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:46)

- ✓ 87.500
- 82.500
- 97.500
- düzgün cavab yoxdur
- 92.500

272. 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

- Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
- Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
- ✓ Fevralda;
- Martda;
- İşçilər əmək haqqını alan vaxt;

273. Hesablanmış xərclər o xərclərdir ki:

- Tanınıb, ödənilib və uçotda əks olunub;
- Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ✓ Tanınıb lakin hələ ödənilməyib;
- Ödənilib lakin hələ uçotda əks olunmayıb.

274. Gələcək dövrün xərcləri o xərclərdir ki:

- Tanınıb, ödənilib və uçotda əks olunub;
- Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
- ✓ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Tanınıb lakin hələ ödənilməyib;

275. Hesablanmış gəlir o gəlirdir ki:

- Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ✓ Qazanılıb, lakin hələ əldə olunmayıb;
- Əldə olunub və uçotda əks olunub.

276. Hesabların korrektəsi nə üçün edilir?

- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildəndə;
- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
- ✓ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
- Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
- Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;

277. Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- Binanın istifadə olunmasının ilk ilində;
- Məhz 500 min manat xərclənən zaman;
- ✓ Binanın faydalı istifadə müddətində;
- 500 min manat məbləğində gəlir əldə olunandan sonra;

278. Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Xüsusi kapital və öhdəliklər.
- Müəssisənin müştəriləri;
- ✓ Gəlirlər və xərclər;
- Aktivlər və öhdəliklər;
- Müəssisənin kreditörleri;

279. Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- Maliyyə hesabatının tərtib olunması tarixinə.
- İlin sonunda;
- Ayın axırında;
- ✓ Xidmətin göstərilməsi tarixinə;
- Pul vəsaitlərinin əldə olunması tarixinə;

280. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- Pul vəsaitləri əldə olunan zaman;
- Maliyyə hesabatı tərtib olunan zaman.
- Mənfəətdən vergi ödənilən zaman;
- Ayın axırında;
- ✓ Gəlir əldə olunan zaman;

281. Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- ✓ Öhdəliklər;
- Aktivlər
- Gəlirlər;
- Gəlirlərin azalmasının kontraktiv hesabı;
- Xüsusi kapital.

282. Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- ✓ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- Əldə olunub, lakin uçotda əks olunmayıb.
- Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- Qazanılıb, lakin hələ əldə olunmayıb;

283. Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- Öhdəliklərin uçotu hesabının debeti və krediti
- Xərclərin uçotu hesabının debeti və krediti
- Aktivlərin uçotu hesabının debeti və krediti
- ✓ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti

284. Korrektəedici yazılışlar nədir?

- Yalnız mühasibat balansı hesablarında edilir;

- Bütün qeyd olunanlar düzdür.
 - Mühəsibat uçotu sistemi lazımı şəkildə işləyərsə, lazım deyil;
 - ✓ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
 - Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
- 285.** 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?
- 05 dekabr
 - 30 dekabr
 - 01 dekabr
 - ✓ 30 noyabr
 - 10 dekabr
- 286.** Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:
- Aktivlərlə öhdəliklərin;
 - Debitor və kreditor öhdəliklərinin.
 - Pul məxaricinin və pul mədaxilinin;
 - Dividendlər və səhmdarların investisiyalarının;
 - ✓ Sərf olunan əməyin və əldə olunan nəticənin;
- 287.** 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ icarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etmədi:
- DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat
 - DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat
 - DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat
 - DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat
 - ✓ DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat
- 288.** 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir?
- ✓ DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 1500 manat
 - DT “Materiallar” – 2000 manat, KT “Material xərcləri” – 2000 manat
 - DT “Material xərcləri” – 2000 manat, KT “Materiallar” – 2000 manat
 - DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 2000 manat
 - DT “Materiallar” – 1500 manat, KT “Material xərcləri” – 1500 manat
- 289.** Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.
- Azalan qalıq metodu;
 - ✓ Xətti metod;
 - Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
 - Düzgün cavab yoxdur.
 - Məhsulun həcminə bərabər silinmə metodu;
- 290.** Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?
- Xətti metod;
 - Düzgün cavab yoxdur.
 - Xətti metod və azalan qalıq metodu;
 - ✓ Məhsulun həcminə bərabər silinmə metodu;
 - Azalan qalıq metodu;
- 291.** Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?
- ✓ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
 - Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;

- Düzgün cavab yoxdur.
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;

292. Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- İlk dəyərini çıxmaqla bazar dəyərinə;
- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- ✓ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
- Aktivin bərpa dəyərinə;
- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;

293. Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- Konservativ bazar yanaşması əsasında;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Bərabər və obyektiv üsulla;
- Qısaltılmış müddətdə və etibarlı şəkildə;
- ✓ Sistemativ və səmərəli əsasla;

294. əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- Maya dəyəri;
- Likvidlik dəyəri və maya dəyəri.
- Likvidlik dəyəri;
- Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- ✓ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;

295. Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

- ✓ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- Bütün qeyd olunanlar düzdür.
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- Cari dövrün xərclərinə aid edilən məbləği;

296. Torpağın maya dəyərinə daxil deyil:

- Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- Bütün qeyd olunanlar düzdür.
- Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- ✓ Əmlak üzrə illik vergi;

297. əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- ✓ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- Torpaq, bina və tikililər.
- İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
- Torpaq, əmlak, mebel, avadanlıqlar;
- Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;

298. İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- Alətlər və ləvazimatlar
- Nəqliyyat vasitələri
- Aparatura və avadanlıq
- Mebel
- ✓ Torpaq

299. Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?
- ✓ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
 - Aktivin ədalətli dəyərinin artmasına.
 - Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
 - Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;
 - Cari ildə gəlirin artmasına;
300. 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyektini əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?
- 8 il
 - ✓ 3 il
 - 4 il
 - 5 il
 - 10 il
301. 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı istifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?
- 6888 manat;
 - 3000 manat.
 - ✓ 6000 manat;
 - 10000 manat;
 - 10888 manat;
302. Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?
- 5%;
 - 20%;
 - 25%;
 - ✓ 40%;
 - 50%;
303. Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?
- ✓ 12,50 %;
 - 8,00 %.
 - 10,00 %;
 - 1,00 %;
 - 4,00 %;
304. Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?
- ✓ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
 - Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
 - Aktivin məqsədli istifadəsi;
 - Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
 - Mənəvi köhnəlmə faktoru;
305. əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:
- Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.
 - Yığılmış xərc;
 - Aktivin qiymətdən düşməsi;
 - ✓ Dəyərin silinməsi;
 - Aktivin dəyərinin artması;

- 306.** Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?
- 62000 manat;
 - 67000 manat;
 - 60000 manat;
 - 65000 manat;
 - ✓ 72000 manat;
- 307.** Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?
- 701-ci hesabda “Satışın maya dəyəri”
 - ✓ 731-ci hesabda “Sair əməliyyat xərcləri”
 - 721-ci hesabda “İnzibati xərclər”
 - düzgün cavab yoxdur
 - 711-ci hesabda “Kommersiya xərcləri”
- 308.** əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:
- Дебет 601 “Satış” Кредит 801 “Ümumi mənfəət (zərər)”
 - Дебет 631 “Maliyyə gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
 - Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - bütün cavablar düzgündür
 - ✓ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- 309.** Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:
- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 601 “Satış”
 - Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 631 “Maliyyə gəlirləri”
 - ✓ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 731 “Sair əməliyyat xərcləri” Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
 - düzgün cavab yoxdur
 - Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
- 310.** əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:
- Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
 - Дебет 122 “Daşınmaz əmlaka investisiyalar– Amortizasiya” Кредит 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
 - ✓ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”
 - düzgün cavab yoxdur
 - Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- 311.** əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- ✓ Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
 - Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
 - Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 223 “Bank hesablaşma hesabları”
 - düzgün cavab yoxdur
 - Дебет 191 “Gələcək hesabat dövrlərin xərcləri” Кредит 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- 312.** Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:
- Дебет 223 “Bank hesablaşma hesabları” Кредит 111 “Torpaq, tikili və avadanlıqlar”
 - Дебет 223 “Bank hesablaşma hesabları” Кредит 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
 - ✓ Дебет 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Кредит 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
 - düzgün cavab yoxdur
 - Дебет 223 “Bank hesablaşma hesabları” Кредит 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”

313. Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- ✓ Debet 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- düzgün cavab yoxdur
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"

314. Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"
- Debet 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- düzgün cavab yoxdur
- ✓ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"

315. İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ✓ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"
- Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- düzgün cavab yoxdur
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"

316. əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:

- Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- Debet 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərin xərcləri"
- düzgün cavab yoxdur
- ✓ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"

317. əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 221 "Kassa"
- ✓ Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
- bütün cavablar düzgündür
- Debet 435 "Digər uzunmüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"

318. əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ✓ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 221 "Kassa" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- düzgün cavab yoxdur
- Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 443 "Alınmış uzunmüddətli avanslar"

319. Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

- Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- bütün cavablar düzgündür
- ✓ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

320. Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- ✓ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 601 – 5 “Əməliyyat icarəsi üzrə gəlir”
- bütün cavablar düzgündür
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”

321. Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- bütün cavablar düzgündür
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

322. Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

- Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
- Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
- ✓ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
- Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;
- Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;

323. 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- 135000 manat məbləğində xaricolmadan olan zərər;
- 20000 manat məbləğində xaricolmadan olan mənfəət
- 35000 manat məbləğində xaricolmadan olan zərər;
- ✓ 55000 manat məbləğində xaricolmadan olan zərər;
- 55000 manat məbləğində xaricolmadan olan mənfəət;

324. əgər əsas vəsait obyektini silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:

- ✓ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
- Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;
- Düzgün həyat yoxdur.
- Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;
- Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;

325. əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

- Aktivin ilkin və bərpa dəyərinin;
- Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ✓ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin ilkin və qalıq dəyərinin;

326. Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?

- Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
- ✓ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;
- Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;

- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;

327. Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- Qalıq dəyəri və istismar yerinə
- ✓ Qalıq dəyərində və faydalı iqtifadə müddətində
- İlk dəyərə və faydalı iqtifadə müddətində
- Faydalı istifadə müddətində və istismar yerinə
- İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətində

328. Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- ✓ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- MHBS 17 “İcarə”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

329. Hansı aktiv 38 Qeyri-maddi aktivlər -in tətbiqi sferasına aid deyil?

- ✓ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- Firma adları
- Ticarət nişanı
- Proqram təminatı
- Lisenziya və franşiza

330. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Eksport qiymətləndirmə
- Qalıq dəyərilə
- ✓ Razılaşdırılmış dəyərlə
- Düzgün cavab yoxdur

331. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Qalıq dəyərilə
- ✓ Razılaşdırılmış dəyərlə
- Eksport qiymətləndirmə
- Düzgün cavab yoxdur

332. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- Cari istehsal və tədavül xərclərinə
- ✓ Uzunmüddətli investisiyalara
- Qısamüddətli öhdəliklərə.
- Xüsusi kapitala
- Maliyyə qoyuluşlarına

333. Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- ✓ Maddi-əşya formasının olmaması ilə;
- Nisbətən yüksək likvidliyi ilə
- Yüksək dəyəri ilə;
- Uzun faydalı istifadə müddəti ilə;
- Öz dəyərini əmək əşyasına keçirilməsi üsulu ilə;

334. Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- √ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Yüksək likvidli
- Yüksək dəyərə malik olan
- Daimi və ya uzun müddət gəlir gətirən
- Fiziki xassəyə malik olmayan

335. Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

336. Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- √ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

337. Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- √ İlk dəyərə və istehsal olunan məhsulun həcminə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- Qalıq dəyəri və istismar yerinə
- İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- Qalıq dəyərində və istehsal olunan məhsulun həcmində

338. Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- 14000 manat
- 5000 manat
- 1500 manat
- 6500 manat
- √ 3500 manat

339. Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- Düzgün cavab yoxdur
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
- √ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına

340. Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- Firma şüarları
- Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
- √ Sərnəşinlərin daşınmasına icazə və istehsal kvotaları
- Ticarət markaları
- Patent və mal nişanları

341. Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər

- Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
- √ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

342. Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi
- √ Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
- Yeni biliklərin əldə olunmasına yönəlmiş fəaliyyət
- Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
- Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı

343. MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- Aktiv mədaxil olunanda
- Hesablanmır
- Aktiv əldə olunanda
- √ Aktiv istifadə üçün yararlı olduğu zaman
- Aktiv tanınanda

344. əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- √ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot

345. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
- Düzgün cavab yoxdur
- Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
- √ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir

346. Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- √ Ümumiyyətlə hesablanmır
- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- Xətti metodla
- İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- Azalan qalıq metodu ilə

347. Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- √ Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

348. Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"
- √ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 701 "Satışın maya dəyəri"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 601 "Satış"

- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
- 349.** Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?
- MHBS 16 “Əsas vəsaitlər”
 - MHBS 17 “İcarə”
 - ✓ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
 - MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
 - MHBS 38 “Qeyri-maddi aktivlər”
- 350.** MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?
- Nəzarət və gələcək iqtisadi səmərə
 - ✓ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
 - İdentifikasiya (müəyyən edilə bilməsi)
 - İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
 - İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
- 351.** əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ✓ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 352.** Pay qiymətli kağızlarına aiddir:
- ✓ Səhmlər
 - Depozit sertifikatı
 - Əmanət kitabçaları
 - Veksellər
 - İstiqrazlar
- 353.** Qiymətli kağızların kurs dəyəri nədir?
- İlk yerləşdirmə zamanı onların satış qiyməti
 - Düzgün cavab yoxdur
 - Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
 - ✓ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
 - Qiymətli kağızların blankında göstərilən məbləğ
- 354.** Qiymətli kağızların emissiya dəyəri nədir?
- ✓ İlk yerləşdirmə zamanı onların satış qiyməti
 - Düzgün cavab yoxdur
 - Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
 - Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
 - Qiymətli kağızların blankında göstərilən məbləğ
- 355.** Qiymətli kağızların nominal dəyəri nədir?
- İlk yerləşdirmə zamanı onların satış qiyməti
 - Düzgün cavab yoxdur
 - Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
 - Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
 - ✓ Qiymətli kağızların blankında göstərilən məbləğ

356. Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- Vergi üzrə büdcə qarşısında olan borclar
- Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
- Bankın uzunmüddətli kreditləri
- ✓ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
- Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar

357. Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- ✓ Mənfəət
- Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
- Gələcək xərclər və ödəmələr üçün ehtiyat
- Nizamnamə kapitalı
- Bankın uzunmüddətli kreditləri

358. Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- ✓ Xüsusi vəsaitlər, müvəqqəət cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
- Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
- Düzgün cavab yoxdur
- Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
- Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar

359. Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
- Düzgün cavab yoxdur
- Xeyriyyə
- ✓ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəştini əldə etmək üçün
- Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün

360. Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- İnvestisiya və qeyri-investisiya
- Adlı və təqdim edənə
- Dövlət və qeyri-dövlət
- Pay və borc
- ✓ Pul bazarına və kapital bazarına

361. Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ✓ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Nominal dəyəri ilə
- Bərpa dəyəri ilə
- Qalıq dəyəri ilə
- Alış dəyəri ilə

362. Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- Pay və borc
- ✓ Pul bazarına və kapital bazarına
- İnvestisiya və qeyri-investisiya
- Adlı və təqdim edənə
- Dövlət və qeyri-dövlət

363. İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- İnvestisiya və qeyri-investisiya

- Pul bazarına və kapital bazarına
- Pay və borc
- √ Törəmə, asılı və sair müəssisələr
- Dövlət və qeyri-dövlət

364. Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- √ Pay və borc
- Dövlət və qeyri-dövlət
- Adlı və təqdim edənə

365. Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- √ 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

366. əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- √ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

367. Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- √ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

368. İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- Kapitalın dəyərinin artması şəklində
- √ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- Faiz və icarə haqqı şəklində
- Faiz, dividend və kapitalın dəyərinin artması şəklində

369. Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- √ MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 17 “İcarə”
- MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 40 “İnvestisiya mülkiyyəti”

370. İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- Dividend və kapitalın dəyərinin artması kimi
- √ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- Faiz və icarə haqqı kimi

371. Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- √ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

372. Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- √ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”

373. Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- √ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

374. Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- √ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

375. Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- √ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

376. Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

377. Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- √ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqəladə gəlirlər”

378. İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- √ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 601-5 “Əməliyyat icarəsi üzrə gəlir”
- Bütün cavablar düzgündür
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174-2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”

379. İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Debet 408 “Digər uzunmüddətli fazi xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 221 “Kassa”
- √ Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzgündür
- Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

380. əmlakın icarəyə alınması icarədərdə aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- Düzgün cavab yoxdur
- Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
- Debet 191 “Gələcək hesabat dövrlərinin xərcləri” Kredit 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
- Debet 191 “Gələcək hesabat dövrlərinin xərcləri” Kredit 242-1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”
- √ Debet 191 “Gələcək hesabat dövrlərinin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”

381. İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

- Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”
- Debet 174-1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”
- √ Debet 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”
- Düzgün cavab yoxdur

382. Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühasibat yazılışı verilir:

- √ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Düzgün cavab yoxdur
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 535-1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”

383. əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- √ Debet 202 “İstehsalat məsrəfləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar-Amortizasiya”
- Düzgün cavab yoxdur
- Debet 112 “Torpaq, tikili və avadanlıqlar-Amortizasiya” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar-Dəyər”
- Debet 112 “Torpaq, tikili və avadanlıqlar-Amortizasiya” Kredit 122 “Daşınmaz əmlak investisiyalar-Amortizasiya”
- Debet 122 “Daşınmaz əmlak investisiyalar-Amortizasiya” Kredit 121 “Daşınmaz əmlak investisiyalar-Dəyər”

384. İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

- Debet 601 “Satış” Kredit “Ümumi mənfəət (zərər)”
- düzgün cavab yoxdur
- Debet 611 “Sair əməliyyat gəlirləri” 341 Hesabat dövrünün xalis mənfəəti
- Debet 631 “Maliyyə gəlirləri” Kredit 801 “Ümumi mənfəət (zərər)”
- √ Debet 611 “Sair əməliyyat gəlirləri” Kredit 801 “Ümumi mənfəət (zərər)”

385. Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

- 701-ci hesabda “Satışın maya dəyəri”
- düzgün cavab yoxdur
- 721-ci hesabda “İnzibati xərclər”

- √ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- 711-ci hesabda "Kommersiya xərcləri"

386. İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"
- √ Düzgün cavab yoxdur
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"
- Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"

387. 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- √ 35000 manat məbləğində xaricolmadan olan zərər;
- 20000 manat məbləğində xaricolmadan olan mənfəət
- 135000 manat məbləğində xaricolmadan olan zərər;
- 55000 manat məbləğində xaricolmadan olan mənfəət
- 55000 manat məbləğində xaricolmadan olan zərər;

388. 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 10888 manat;
- 6888 manat;
- 11000 manat;
- √ 3000 manat.
- 10000 manat;

389. 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 15000 manat
- 8000 manat.
- √ 12000 manat
- 7500 manat
- 9000 manat;

390. Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 60000 manat
- √ 48000 manat
- 30000 manat
- 32400 manat
- 54000 manat

391. Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- Debet 111-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"
- bütün cavablar düzgündür
- √ Debet 121-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 121 "Daşınmaz əmlaka investisiyalar" Kredit 113-2 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- Debet 111-1 "Torpaq-Dəyər" Kredit 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"

392. Səmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kəçürməsi ilə rəsmiləşdirilir:

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"

- Bütün cavablar düzgündür
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113-2 “Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar”

393. firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- Düzgün cavab yoxdur
- Debet 113-1 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq”
- Debet 113-2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 121-2 “Binalar-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- ✓ Debet 111-2 “Tikililər-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”

394. Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühasibat yazılışını verin:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”

395. Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

- Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;
- Cari ildə gəlirin artmasına
- Aktivin ədalətli dəyərinin artmasına
- ✓ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
- Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;

396. Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 5%
- 50%;
- 25%;
- 20%;
- ✓ 40%;

397. 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 10000 manat;
- 9000 manat.
- 18000 manat;
- ✓ 12000 manat;
- 15000manat;

398. Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 4,00 %;
- 8,00 %.
- 10,00 %;
- 1,00 %;
- ✓ 20 %;

399. Aktivin qalıq dəyəri bərabərdir:

- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;

- ✓ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə
- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
- Aktivin bərpa dəyərinə;
- İlk dəyərini çıxmaqla bazar dəyərinə;

400. Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərini hansı prinsiplərə əsasən silinməsi prosesidir?

- Konservativ bazar yanaşması əsasında;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Qısaltdılmış müddətdə və etibarlı şəkildə;
- Bərabər və obyektiv üsulla;
- ✓ Sistemativ və səmərəli əsasla;

401. əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınmır:

- ✓ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- Likvidlik dəyəri;
- Likvidlik dəyəri və maya dəyəri.
- Maya dəyəri;

402. Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:

- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Cari dövrün xərclərinə aid edilən məbləği;
- ✓ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- Bütün qeyd olunanlar düzdür
- Ədalətli dəyər əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;

403. Torpağın maya dəyərinə daxil edilmir:

- Əmlak üzrə agentliklərin komissiya xərcləri
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- Bütün qeyd olunanlar düzdür.
- ✓ Əmlak üzrə illik vergi;

404. Aşağıdakılardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:

- Aparatura və avadanlıq
- ✓ Torpaq
- Alətlər və ləvazimatlar
- Nəqliyyat vasitələri
- Mebel

405. Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?

- 67000 manat
- 65000 manat;
- ✓ 72000 manat
- 62000 manat;
- 60000 manat;

406. Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeyd alınır:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
- Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

- Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- düzgün cavab yoxdur
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”

407. İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ✓ Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- bütün cavablar düzgündür
- Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

408. İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ✓ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”
- düzgün cavab yoxdur
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

409. Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- Gələcəkdə kapitalın dəyərini artırmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ✓ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq

410. Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ✓ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 631 “Maliyyə gəlirləri”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 641 “Fövqəladə gəlirlər”

411. Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

412. Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 222 “Yolda olan köçürmələr”

413. Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 205 “Mallar”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 202 “İstehsal xərcləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 207 “Digər ehtiyatlar”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 201 “Material ehtiyatları”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 204 “Hazır məhsul”

- 414.** Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 521 “Vergi öhdəlikləri”
 - Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
 - Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 422 “Digər təxirə salınmış vergi öhdəlikləri”
 - Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- 415.** Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 335 “Digər ehtiyatlar”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 335 “Digər ehtiyatlar”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
 - √ Dt 335 “Digər ehtiyatlar”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
 - Dt 335 “Digər ehtiyatlar”, Kt 311 “Emissiya gəliri”
- 416.** Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
 - √ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”
- 417.** Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - √ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- 418.** Səhmdar cəmiyyətin səhmlərinin geriyyə satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - √ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- 419.** Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 751 “Maliyyə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 761 “Fövqəladə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- 420.** Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
 - Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- 421.** Xalis alışıq və alışıq zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

- Düzgün cavab yoxdur.
- Satılmış malların maya dəyəri;
- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Satış üçün mövcud olan bütün malların maya dəyəri;
- ✓ Alınmış malların maya dəyəri;

422. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- Bitməmiş istehsal
- ✓ Hazır məhsul;
- Xammal və anbarda olan material
- Anbarda olan material;
- Xammal;

423. Mal ehtiyatları harada əks olunur?

- Maliyyə hesabatında öz əksini tapmır.
- ✓ Mühasibat balansında dövrüyyə aktivlərinin tərkibində;
- Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
- Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
- Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;

424. Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?

- ✓ Satılmış malın maya dəyəri;
- Düzgün cavab yoxdur.
- Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
- Əməliyyat xərci;
- Satış zamanı endirimlər;

425. Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

- Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
- Alıcının kommersiya xərclərinin;
- ✓ Satıcının əməliyyat xərclərinin;
- Düzgün cavab yoxdur.
- Satıcının gəlirinin kontrhesabı üzrə qalığın;

426. Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- ✓ Bilavasitə satış zamanı;
- Hər gün;
- Hər ay;
- Hər il;
- Hər kvartal.

427. İnteraktivasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- Düzgün cavab yoxdur.
- ✓ Həmin mala üzrə mülkiyyət hüququ;
- Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;
- Menecerlərin peşəkar rəyi;
- Onun fiziki mövcudluğu;

Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir:

Satış – 1000000 manat

Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat

Satış zamanı endirim – 25000 manat

Satılmış malların maya dəyəri – 600000 manat

Satışın rentabelliği nə qədərdir?

428.

- 60%
- 75%
- 50%
- ✓ 25%
- 40%

429. Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- ✓ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

Aşağıda müəssisənin hesablarının qalığı verilib:

430. Alış – 30000 manat;
Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat;
Alış zamanı endirimlər – 2500 manat;
Alış zamanı ödənilən fraxt – 1875 manat
Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- 27875 manat;
- 21625 manat.
- 32500 manat;
- ✓ 29375 manat;
- 31875 manat;

431. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Alınmış malların bazar qiyməti;
- Satılmış malların maya dəyəri;
- ✓ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Xalis alış;
- Bütün alınan malların maya dəyəri;

432. Alış zamanı ödənilən fraxtın dəyəri:

- Alış hesabına görə kontrhesabdır;
- ✓ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
- Daimi hesabdır;
- Adətən kredit qalığına malik olur;
- Daimi hesabdır və kredit qalığına malik olur.

433. Konsiqnasiya müqaviləsinə görə:

- ✓ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
- Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.

434. Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- satıldıqda
- ləğvətmə balansı tərtib olunduqda
- maddi-məsul şəxs dəyişdirildikdə
- ✓ bütün cavablar düzgündür
- illik mühasibat balansı tərtib olunduqda

Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir.

01 iyun – 150 ədəd – 770 manat

10 iyun – 200 ədəd – 1180 manat

15 iyun – 200 ədəd – 1260 manat

28 iyun – 150 ədəd – 990 manat

Cəmi – 4200 manat

30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda orta maya dəyəri metodu ilə hesablama əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 4200 manat
- 920 manat
- √ 1200 manat
- 2100 manat
- 3000 manat

Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir.

01 iyun – 150 ədəd – 770 manat

10 iyun – 200 ədəd – 1180 manat

15 iyun – 200 ədəd – 1260 manat

28 iyun – 150 ədəd – 990 manat

Cəmi – 4200 manat

30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda FIFO metodu ilə hesablama əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 1305 manat
- √ 2895 manat
- 3135 manat
- 3210 manat
- 2570 manat

437. Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- Debet 201 “Material ehtiyatları” Kredit 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Debet 201 “Material ehtiyatları” Kredit 545 “Digər qısamüddətli öhdəliklər”
- Debet 201 “Material ehtiyatları” Kredit 538 “Digər qısamüddətli kreditor borcları”
- √ Debet 201 “Material ehtiyatları” Kredit 244 “Təhtəl hesab məbləğləri”
- Debet 201 “Material ehtiyatları” Kredit 202 “İstehsalat məsrəfləri”

438. Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

- satın alınmanın faktiki maya dəyəri ilə
- √ verilmiş aktivlərin dəyəri ilə
- anoloji aktivlərin dəyəri ilə
- bütün cavablar düzgündür
- daxil olmanın cari (bazar) dəyəri ilə

439. Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:

- √ faktiki maya dəyəri ilə
- uçot qiyməti ilə
- cari (bazar) qiyməti ilə
- əvəzləmə qiyməti ilə
- bərpa dəyəri ilə

440. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- √ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Hec bir dəyişiklik baş vermir.
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;

441. MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- İlk dəyərə və faydalı iqtifadə müddətinə
- İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- √ Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə

442. Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- MHBS 17 “İcarə”
- √ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- MHBS 38 “Qeyri-maddi aktivlər”

443. Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- Ticarət nişanı
- Lisenziya və franşiza
- √ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- Firma adları
- Proqram təminatı

444. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- Cari istehsal və tədavül xərcləri
- Maliyyə qoyuluşlar
- Xüsusi kapital
- Qısamüddətli öhdəlik
- √ Uzunmüddətli investisiyalar

445. aşağıdakılardan biri qeyri-maddi aktivləri əsas vəsaitlərdən fərqləndirən əsas cəhətdir:

- Yüksək dəyəri ilə;
- √ Maddi-əşya formasının olmaması ilə;
- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- Nisbətən yüksək likvidliyi ilə
- Uzun faydalı istifadə müddəti ilə;

446. Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- Fiziki xassəyə malik olmayan
- Daimi və ya uzun müddət gəlir gətirən
- Yüksək dəyərə malik olan
- Doğru cavab yoxdur
- √ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən

447. İntinventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- Debet 801 “Ümumi mənfəət (zərər)”
- Debet 601 “Satış”
- √ Debet 611 “Sair əməliyyat gəlirləri”
- düzgün cavab yoxdur
- Debet 731 “Sair əməliyyat xərcləri”

448. Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- √ material-istehsalat ehtiyatları
- əsas vəsaitlər

- qeyri-maddi aktivlər
- yerinə yetirilən işlər və göstərilən xidmətlər
- bitməmiş istehsalat

449. Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- cari bazar dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisiyon dəyəri ilə
- bütün cavablar düzgündür
- ✓ mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə

450. Artıq materiallar kənara satılmışdır:

- Debet 601 “Satış” Kredit 201 “Material ehtiyatları”
- Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 601 “Satış”
- ✓ Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 611 “Sair əməliyyat gəlirləri” Kredit 521 “Vergi öhdəlikləri”
- düzgün cavab yoxdur
- Debet 611 “Sair əməliyyat gəlirləri” Kredit 201 “Material ehtiyatları”

451. Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- Debet 201 “Material ehtiyatları”
- Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”
- Debet 204 “Hazır məhsul”
- bütün cavablar düzgündür
- ✓ Debet 202 “İstehsalat məsrəfləri”

452. Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- ✓ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Hec bir dəyişiklik baş vermir.
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;

453. Ehtiyatlarının qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- ✓ Müəssisə məhdud sayda bahalı mallar satanda
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
- Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
- Düzgün cavab yoxdur.

454. Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ✓ 75 manat;
- 70 manat;
- 60 manat;
- 175 manat.
- 85 manat;

455. əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?

- Hesablaşma-ödəniş cədvəli
- Şəxsi hesab
- İş vaxtından istifadənin uçotu tabeli

- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- √ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)

456. əməyin ödənilməsinin əsas formaları hansılardır?

- Əsas və vaxtamuzd
- Vaxtamuzd və əlavə
- İşəməuzd və əlavə
- Əsas və əlavə
- √ Vaxtamuzd və işəməuzd

457. Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- Müəssisə rəhbəri
- Kollektiv müqaviləsi
- Əmək müqaviləsi (sazişi)
- √ Azərbaycan Respublikasının Hökuməti
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi

458. Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- √ Məhsulun (işin, xidmətin) maya dəyəri
- Xalis mənfəət
- Əlavə kapital
- Nizamnamə və ehtiyat kapitalı
- Bölüşdürülməmiş mənfəət

459. Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- Süd əmizdirən anaların işində fasilələr
- √ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
- İstirahət günlərində iş
- İş vaxtından əlavə iş
- Bayram günlərində iş

460. Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- √ Hesablanmış əmək haqqı məbləğinin
- Ümumi mənfəət məbləğinin
- Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
- Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmiminin
- Xalis mənfəət məbləminin

461. Hasilatın uçotu və işəməuzd işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- Şəxsi hesab və hesablaşma cədvəlinə
- Hesablaşma və ödəniş cədvəlinə
- √ Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
- Marşrut vərəqəsi və şəxsi hesaba

462. İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?

- √ Kütləvi
- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Fərdi
- Seriyalı

463. Hasilatın uçotu və işəməuzd işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- Kütləvi
- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Fərdi
- ✓ Seriyalı

464. İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- İş vaxtından istifadənin uçotu tabeli
- ✓ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- Şəxsi hesab
- Hesablaşma-ödəniş cədvəli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)

465. Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

466. Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

467. Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

468. Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Həmkarlar təşkilatına üzvlükdən
- ✓ İş stajından və orta əmək haqqından
- İş stajından
- Orta əmək haqqından

469. İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxəbirələşir?

- 202 “İstehsalat ehtiyatları”
- 711 “Kommersiya xərcləri”
- 761 “Fövqəladə xərclər”
- ✓ 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”

470. Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

- ✓ MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”

- MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 17 “İcarə”
- MHBS 40 “İnvestisiya mülkiyyəti”

471. İnvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

- Dividend və kapitalın dəyərinin artması kimi
- ✓ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- Faiz və icarə haqqı kimi
- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi

472. Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- ✓ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq

473. Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. mühasibat yazılışını tərtib edin.

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- ✓ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”

474. Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- ✓ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

475. Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- ✓ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

476. Mühasibat uçotunda hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 222 “Yolda olan köçürmələr”

477. Mühasibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ✓ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərərlər)”, Kt 311 “Emissiya gəliri”

478. Mühəsibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin geriyyə satın alınması əməliyyatı üçün mühəsibat yazılışı aparın.

- √ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

479. Mühəsibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühəsibat yazılışı aparın.

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- √ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”

480. MHBS-na əsasən mühəsibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Qalıq dəyəri ilə
- Bərpa dəyəri ilə
- √ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Nominal dəyəri ilə
- Alış dəyəri ilə

481. Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- √ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızların blankında göstərilən məbləğ

482. Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- √ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

483. Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?

- İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- √ Qiymətli kağızların blankında göstərilən məbləğ

484. Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:

- Pay və borc
- Pul bazarına və kapital bazarına
- İnvestisiya və qeyri-investisiya
- √ Adlı və təqdim edənə
- Dövlət və qeyri-dövlət

485. Maliyyə qoyuluşları mühəsibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- ✓ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- Qoyuluşun müddətinə və yerinə

486. Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

- Tarifsiz
- Akkord
- ✓ Sadə vaxtamuzd
- Vaxtamuzd-mükafatlı
- Sadə işəmuzd

487. Verilmiş təhtəl hesab məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

488. İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

489. əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

490. əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”

491. əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”

492. Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- √ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

493. D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- bütün cavablar düzdür;
- √ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;
- tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;
- büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;

494. D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir.

- hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- bütün cavablar düzdür;
- √ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;

495. Dolay xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- √ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- sex binalarının saxlanması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- köməkçi materiallar və komplektləşdirici məmulatlar;

496. Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- √ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
- düzgün cavab yoxdur;
- istehsal xərclərinin bütün siyahısı;
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;

497. İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bütün cavablar düzdür.
- √ bir elementli və kompleks xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;
- daimi və dəyişən xərclərə;

498. Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- √ iqtisadi elementlər üzrə xərclərin;
- istehsal maya dəyərində əks olunmuş xərclərin;
- tam maya dəyərində əks olunmuş xərclərin;
- kalkulyasiya maddələri üzrə xərclərin;
- düzgün cavab yoxdur;

499. Sair əməliyyat xərclərinə aiddir.

- torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;

- √ bütün cavablar düzdür;
- yenidənqiymətləndirmədən olan zərərlər;
- cərimələr və sair analogi ödənişlər;

500. Xərclər tanınır:

- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- √ mənfəət və zərər haqqında hesabatda;
- kapitalda dəyişikliklər haqqında hesabatda;
- balansda;
- heç bir cavab düz deyil;